

1(103)-528/15

Q RAR
Bak, Apellyasiya Mhk m sinin Cinay t Kollegiyas,

06 may 2015-ci il

Bak, h ri

**Hakiml r - Vaqif nv r o lu Mursaqulovun s drliyi v m ruz si il ,
Mirpa a Süleyman o lu Hüseynov v H s n Hüseyno lu hm dovdan ibar t
t rkibd ,**

M hk m iclas katibi - K rim Bah ddin o lu Xudayevin,

Dövl t ittihamç,s, - Az rbaycan Respublikas, Ba Prokurorlu unun Dövl t
ttiham,n,n Müdafi si üzr dar nin prokuroru Seyhun C bray,l o lu Azad liyevin,
M hkum - XXXnun v onun müdafi çisi Quliyev Rafiq li o lunun
i tiraklar, il ,

04 noyabr 1985-ci il tarixd Qazax,stan Respublikas,n,n
Arkal,k h rind anadan olmu , Az rbaycan
Respublikas,n,n v t nda ,, evli, himay sind iki azya l,
u a , olan, orta t hsilli, m hkumlu u olmayan, f rdi
m kl m ul olan, A dam rayonu, Mir lli k ndind
qeydiyyatda olan, Bak, h ri, Bin q di rayonu, Fatmaya
ba lar,, «Dal a» dü rg sind ya am, , bar sind h bs
q timkan t dbiri seçilmi v haz,rda Az rbaycan
Respublikas, dliyy Nazirliyi Penitensiar Xidm tinin
Bak, stintaq T cridxanas,nda saxlan,lan XXXnun
bar sind olan

Bak, A ,r Cinay tl r M hk m sinin 12 fevral 2015-ci il tarixli 1(101)-
290/2015 sayl, hökmünd n t qsirl ndiril n xs XXXnun müdafi çisi Quliyev
Rafiq li o lu t r find n verilmi apellyasiya ikay tin Bak, Apellyasiya
M hk m sinin binas,nda aç,q m hk m iclas,nda baxaraq

MÜ YY N ETD :

Bak, A ,r Cinay tl r M hk m sinin 12 fevral 2015-ci il tarixli 1(101)-
290/2015 sayl, hökmü il XXX Az rbaycan Respublikas, CM-n,n 234.4.3-cü
madd si il n z rd tutulmu cinay t m lini tör tm kd t qsirli bilinib 07 (yeddi)
il müdd tin azadl,qdan m hrum etm c zas,na m hkum edilmi , XXXnun
c zas,n, ümumi rejimli c zaç km mü ssis sind ç km si, c zas,n,n vv linin
08.10.2014-cü il tarixd n hesablanmas,, XXXnun bar sind seçilmi h bs

q timkan t dbirinin hökm qüvvəyə minməkdəyi dirilmədən saxlanılmas, qərəzə, alıq, dər.

Məhkəmənin hökmünə əsasən, XXX 08 oktyabr 2014-cü il tarixdə, saat 06 rad 1 rində, Bak, Həri, Binqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Beynəlxalq avtovaşal» kompleksində naməlum mənbədən 1.500 (bir min beş yüz) manat müqabilində satılmış qəndir qanunsuz olaraq külli miqdarda, yəni 1 kiloqram 215 qram çəkidə çətən (kannabis) bitkisinin kəstar üsulla hazırlanmış, narkotik vasitə olan qurudulmuş marixuananın, ləğvetmə, saxlanılması, satılması qəndir Bak, Həri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 ünvanında Nərimanov rayon Polis idarəsi 16-cı, Polis bölməsinin məhkəmələri, tərəfindən keçirilmiş məliyyat tədbiri nəticəsində saxlanılaraq bölməyə gətirilib üzrinə baxılaraq keçirilən məliyyətdə saxlanılmış, göy rəngli polietilen torbada içərisində külli miqdarda, yəni 1 kiloqram 215 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

Həmin hökmdən narazı qalan məhkum XXXnün müdafiəsi Quliyev Rafiq Əli oğlu apellyasiya ikayətini verərək, Bak, Azərbaycan Cinayət Məhkəməsinin 12 fevral 2015-ci il tarixli 1(101)-290/2015 sayılı hökmünü dələtsiz olduuna görə ləğvetməyə, cinayətini obyektiv və dələtli aradaşmaqla, XXXna daha yüngül cəzə təyin edilməsini xahiş etmişdir. Apellyasiya ikayətini onunla əsaslandırılmışdır, çünki məhkəmənin hökmü qanunsuz və əsassızdır. Beləki, məhkəmə tərəfindən XXXnün barəsində ittiham hökmü çəxarılana qədər cinayət qanununun normas, düzgün təbiiq edilməmişdir. Birinci instansiya məhkəməsinə cinayətini mahiyyəti üzrə baxılana qədər, irlə sürülmüş ittihamı baxılmas, üçün mühüm əhəmiyyətə malik olan hallardan hansısa, biri cinayət qanunvericiliyi ilə nəzərdə tutulan konkret sübutlarla təsdiqlənməmişdir. Bundan başqa, məhkəmə ona cəzə təyin edərək, sərtliyinə görə əhəmə cəzə təyin etmişdir. O, iştirakında məliyyətdə nəzərdə tutulan əhəmə, dər, gəncdir, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, həmçinin qeydiyyatda olduğu razi üzrə müsbət xarakteriz olunur. Məhkəmədən cinayətini obyektiv və dələtli aradaşmaqla, XXXna daha yüngül cəzə təyin edilməsini xahiş etmişdir.

Məhkəmə iclasında iştirak edən məhkum XXX və onun müdafiəsi Quliyev Rafiq Əli oğlu məhkəmə kollegiyasına apellyasiya ikayətinin dəliyyətinə uyğun izahat verərək, Bak, Azərbaycan Cinayət Məhkəməsinin 12 fevral 2015-ci il tarixli 1(101)-290/2015 sayılı hökmünü dələtsiz olduuna görə ləğvetməyə, cinayətini obyektiv və dələtli aradaşmaqla, XXXna daha yüngül cəzə təyin edilməsini xahiş etmişdir.

Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamını müdafiəsi üzrə idarənin prokuroru Seyhun Cəbrayıl oğlu Azadliyev məhkəmə kollegiyasına izahatında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən çəxarılma, hökm qanuni və əsaslıdır. Beləki, XXXnün məliyyətdə düzgün təbiiq edilməmişdir. XXXna cəzə təyin edilərək onun tərtibiyə cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, əhəməti və cəzası, yüngüllüdür nə hal nəzərə alınmışdır. Qeyd edilən əsasən, Bak, Azərbaycan Cinayət Məhkəməsinin 12 fevral 2015-ci il tarixli 1(101)-290/2015 sayılı hökmünün dəyişdirilmədən saxlanılmas, xahiş etmişdir.

Bak, Apellyasiya Mhk m sinin Cinay t Kollegiyas, cinay t iinin materiallar,n, ara d,r,b, apellyasiya ikay tinin d lill rini müzakir ed r k, m hkumun v onun müdafi çisinin apellyasiya ikay tinin t min edilib birinci instansiya m hk m sinin qar,n,n d yi dirilm si, dövl t ittihamç,s,n,n is birinci instansiya m hk m sinin qar,n,n d yi dirilm d n saxlan,lmas, haqq,nda fikirl rini dinl y r k hesab edir ki, a a ,dak, saslara gör m hkum XXXnun müdafi çisi Quliyev Rafiq li o lu t r find n verilmi apellyasiya ikay ti t min edilm li, Bak, A ,r Cinay tl r M hk m sinin 12 fevral 2015-ci il tarixli 1(101)-290/2015 sayl, hökmü is d yi dirilm lidir.

Bel ki, XXXnun qeyd olunan cinay t m lini tör tm si özünün qism n etirafedici ifad si, ahidl rin ifad l ri, ekspert r yl ri v t dqiq olunmu sübutlarla t sdiq olunaraq, birinci instansiya m hk m sind tam, h rt r fli v obyektiv ara d,r,lm, v m nb yinin möt b rliyi m hk m kollegiyas,nda heç bir übh do urmayan bu sübutlar sas,nda birinci instansiya m hk m si XXXna, ona ittiham olunmu cinay t m lini tör tm si haqda i in faktiki hallar,na uy un olan qanuni v sasl, n tic y g lmi v onun m lini Azərbaycan Respublikas, CM-n,n 234.4.3-cü madd si il düzgün tövsif etmi dir. Qeyd edil n m lin cinay t olmas,n, aradan qald,ran hallar, h mçinin cinay t m suliyv tind n azad edilm si üçün sasl yoxdur.

M hk m kollegiyas, hesab edir ki, birinci instansiya m hk m si haql, olaraq, XXXnun himay sind iki azya l, u a ,n,n olmas,n, onun c zas,n, yüngüll dir n hal kimi n z r alm, d,r. XXXnun c zas,n, a ,rla d,ran hal yoxdur.

Azərbaycan Respublikas, Cinay t M c ll sinin 58.3-cü madd sin gör , c za t yin edil rk n tör dilmi cinay tin xarakteri v ictimai t hlük lilik d r c si, t qsirkar,n xsiyy ti, o cüml d n c zan, yüngüll dir n v a ,rla d,ran hallar, habel t yin olunmu c zan,n xsin islah olunmas,na v onun ail sinin h yat raitin t siri n z r al,n,r.

Azərbaycan Respublikas, Ali M hk m si Plenumunun öM hk m l r t r find n cinay t c zalar,n,n t yin edilm si t crüb si haqq,ndaö 25 iyun 2003-cü il tarixli, 4 sayl, qar,nda m hk m l r tövsiy olunur ki, h r bir konkret halda t qsirl ndiril n xsl r t yin edil n cinay t c zas, Azərbaycan Respublikas, Cinay t M c ll sinin 8-ci madd sin müvafiq olaraq cinay tin tör dilmi si raitin , t qsirkar,n xsiyy tin uy un olmaqla dal tli olmal,d,r.

Azərbaycan Respublikas, Cinay t M c ll sinin 8.1-ci madd sin gör , cinay t tör tmi xs haqq,nda t tbiq edil n c za v ya dig r cinay t-hüquqi xarakterli t dbirl r dal tli olmal,d,r, y ni cinay tin xarakterin v ictimai-t hlük lilik d r c sin , onun tör dilmi si hallar,na v cinay t tör tm kd t qsirli bilin n xsin xsiyy tin uy un olmal,d,r.

H min M c ll nin 41.2-ci madd sin gör , c za sosial dal tin b rpa,, m hkumun islah edilm si v h m m hkumlar, h m d ba qa xsl r t r find n yeni cinay tl rin tör dilmi sinin qar ,s,n, almaq m qs di il t tbiq edilir.

M hk m kollegiyas, hesab edir ki, birinci instansiya m hk m si XXXnun c za m s l sini h ll ed rk n, onun m suliyv tni yüngüll dir n hal, hökmd qeyd ets d , m hkumun bar sind onun tör tdiyi cinay t m linin xarakteri v ictimai-t hlük lilik d r c sin , onun xsiyy tin uy un v dal tli olmayan s rt c za t yin etmi dir.

Mhk m kollegiyas, XXXnun himay sind iki azya l, u a ,n,n olmas,n, onun c zas,n, yüngüll dir n hal kimi n z r al,r v bel hesab edir ki, ona Azərbaycan Respublikas, Cinay t M c ll sinin Xüsusi hiss sinin müvafiq madd sind mü yy n edilmi a a , h dd c za t yin edil bil r.

Mhk m t rkibi hesab edir ki, XXXna c za t yin edil rk n, onun bar sind yüngüll dirici hal m hk m t r find n n z r al,nmal, idi v t yin edil c k c zan,n sanksiyar,n yuxar, h ddind deyil, a a , h dind t yin edilm si daha da m qs d müvafiq olard,.

Azərbaycan Respublikas, Cinay t-Prosessual M c ll sinin 405.1.1-ci madd sin gör , c zan,n öz s rtliyin gör cinay tin a ,rl, ,na v m hkumun xsiyy tin uy un olmad, ,n, hesab ed r k t yin edilmi c zan, yüngüll dirdikd apellyasiya instansiyas, m hk m si birinci instansiya m hk m sinin hökmünü d yi dirir.

Odur ki, m hk m kollegiyas, hesab edir ki, m hkum XXXnun müdafi çisi Quliyev Rafiq li o lu t r find n verilmi apellyasiya ikay ti t min edilm li, Bak, A ,r Cinay tl r M hk m sinin 12 fevral 2015-ci il tarixli 1(101)-290/2015 sayl, hökmü is d yi dirilm lidir.

Göst ril nl r sas n v Azərbaycan Respublikas, CPM-n,n 397.1, 397.2 v 398.1.4-ci madd l rini r hb r tutaraq, m hk m kollegiyas,

Q RARA ALDI :

Bak, A ,r Cinay tl r M hk m sinin 12 fevral 2015-ci il tarixli 1(101)-290/2015 sayl, hökmü d yi dirilsin.

XXXna t yin edilmi 07 (yeddi) il müdd tin azadl,qdan m hrum etm c zas, 06 (alt,) il müdd tin azadl,qdan m hrumetm c zas,na endirilsin.

Hökmün qalan hiss si d yi dirilm d n saxlan,ls,n.

M hkum XXXnun müdafi çisi Quliyev Rafiq li o lu t r find n verilmi apellyasiya ikay ti t min edilsin.

Q rar elan edildiyi andan qanuni qüvv y minir.

Q rardan, Azərbaycan Respublikas, Cinay t-Prosessual M c ll sinin 410-cu madd sind göst ril n müdd tl rd , Azərbaycan Respublikas, Ali M hk m sin kassasiya ikay ti v ya kassasiya protesti veril bil r.

S drlik ed n

Vaqif Mursaqulov

Hakiml r

Mirpa a Hüseynov

H s n hm dov

S drlik ed n: imza

Hakiml r: imza

imza

sli il düzdür:

S DRL K ED N

VAQ F MURSAQULOV